

"ALMASI DÜŞMƏYƏN NAGILLAR"

Şair Elşad Səfərliyə məktub

Öncə ondan başlayım ki, Elşad Səfərli ilə söz, ruh tanışlığımızın yaşı bir xeyli illəri arxada qoyur. Amma onun özüylə bu ilin payızında, yeni təqribən 20-25 gün bundan önce görüşdük. Və sözünü tanıdigim müəllifin özünü də yaxından tanımaq bir oxucu kimi mənim şair barəsindəki düşüncələrimin ovqatını bir az da yaxşılaşdırıldı. Hiss etdim ki, bizim ruh yaxınlığımız, sən demə, təsadüfi deyilmiş. Elə həmin görüşümüzün bir nişanəsi da Elşadın mənə bağışlaşdı, həla mətbəə qoxusu canından çəkilməmiş kitabı oldu.

Doğrusunu deyim ki, ilin sonu olduğundan bir gərginlik yaşayırıam. Əlimin altında barəsində fikir söyləmək istədiyim bir neçə kitab var. Üstəlik qayğılar ve bir də həyatımızın sıxlıqları. Bütün bunların içerisinde men bu yazını yazdığım ana qədər Elşadın kitabını gözdən keçirdim, ayrı-ayrı şeirlərini oxudum. Hətta qələm dostum Tahir Tahiroğlu ilə Elşadın yaradıcılığı barəsində söhbət də etdik. Və bir də gördüm ki, artıq "Alması düşməyen nağıllar" barəsində düşüncələrimi bir məktub kimi yazmağa başlayıram.

Hörmətli Elşad Səfərli, ilk önce onu xatırladım ki, kitabındaki ovqat mənim köhnə xatirələrimi bir növü tezələdi. Ona görə köhnə xatirələrimi deyirəm ki, sən şeirlərində bir İlahi sevgini, bir uca varlığı ona bütün tellerinlə bağlı bir şəkilde misralamağa, ifadə etməyə çalışmışın. Zənimcə, bu da Haqqıa, işiğə, sevgiye tapınmağı-

nın bəhrəsidir. Üstəlik, bu həm də sənin vətəndaşı olduğunu torpağa, məmləkətə səcdənin çalarlardı. Ona görə də sən yazırsan:

Mənim vətən düşüncəmdə
Təkcə Bakı vətən deyil.
Dəmir qapı Dərbəndsiz,
Marağasız, Təbrizsiz,
Vətəndə Vətəndən qiraqda qalan,
Neçə yurdsuz, neçə kəndsiz,
Bütöv Vətən həsrətimi
Təkcə Bakı torpaqlayıb
örtən deyil.

Və yaxud:

Yurd-yurd xəritən kiçilib,
Ümidin kimə dikilib.
Sərhədlərindən çəkilib
Bakıda cəmləşən Vətən.

Bəli qardaş, indi Vətənin ağırlıq mərkəzi Bakı... Indi Vətənin təkcə paytaxtı yox, həm də bütün hallarının ifadəcisi Bakıdı. Ona görə də Bakıdan dağlara, daşlara, kəndlərə, çaylara, bölgelərə qayıtməğin zamanını eldən vermək olmaz. Əslində biz o zamanı kayb etdik. Heç olmasa qalanını əlimizdə saxlayaqq. Bəlkə ondan sonra biz bütöv Vətən haqqında bütöv düşünə bildik.

Sənin şeirlərində aparılan paralellər adamı düşündürür. Yazırsan ki:

Millətin "Sən" dən
"Siz" uzaqlığı da varmış
"Siz" və "sən" arasında
Qiş sazağı da varmış.

Na qədər ki,
İçimizdə
"Siz"lərin "Mən"lik iddiası
"Mən"əmlik ədası,
Şəhər, kənd,
Paytaxt, Taxt səhbəti olacaq,
Vətən timsali "Biz" olmayıacaq.
"Biz" olmayan yerdə də
Vətən süfrəsinin başında
Na Qarabağ, nə də Təbriz olmayıacaq.

Elşad Səfərli, şeirlərdəki bu məntiq düşündürdü. Həm də düşündüyündən anda o məntiqə təkcə poetik fikir kimi yox, həm də həyatın diqtasi kimi baxmaq istəyi keçir içimdən. Ele o istəklə mən də sən qoşuluram, səni, məni biz etmek yolunun nə qədər zəruri olduğunu inanıram. Ona görə də sənin cəmi 4 misradan olan fikrine istinad edirəm.

Gündüz - daş daşımaqdı,
Gecə - bir yastiği paylaşımaqdı.

Yaşamağa ən böyük səbəb
Elə bu cür yaşamaqdı.

Və yaxud:

Tənqid eşələnir köhnə siyahıda,
Marağında deyil yeni adların.
Saat əqrəbi tək ədəbiyyat da,
Dönür çevrəsində eyni adların...

Bəli, mən "Alması düşməyen nağıllar"ı oxuduqca Elşad Səfərlinin bir ədəbiyyatçı, bir şair kimi sözlə işləmək məhərətinin də şahidi oldum. Gördüm ki, Elşad Səfərli sözün boy düzünmə də, bir-birinə gözəl görünməyən bağlılığına da məhərətle əməl edir. Və sözü bir növü xaliya naxış vuran kimi ilmələyir. Təbii ki, bu da bir oxucu kimi məndə Elşad Səfərlinin yaradıcılığına marağı, sevgini artırır. Çünkü diri sözlərə üz-üzə gəlirəm, qarşılaşırıam. Əgər Elşad yazırsa ki:

Ağrılı-ağrısız, xatırlamağa
Bir şey yox manimlə sənin aranda.
Yaddaşı olmayan bir məhəbbətin
Ağrısı da olmur heç ayrılanıda.

- fikrine necə inanmayım, bunu necə qəbul etməyim? Ümumiyyətlə, Elşad Səfərlinin bu yeni kitabı mənim düşüncəmə görə ədəbi camiəyə, söz dünyamıza yaxşı bər təhfədi. Mən dəyərli Elşad bəyi bu kiçik məktub vasitəsilə təbrik edirəm. Onun "Alması düşməyen nağıllar"ını ədəbiyyatımızın uğurlarından sayıram və özünə də uğurlu, davamlı olsun deyirəm!

Əbülfət MƏDƏTOĞLU

ƏDALƏT •

14 dekabr 2016-cı il

